

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın tələblərinə uyğun olaraq növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumatın Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə doldurulması və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim edilməsi ardıcılığına dair

İstiqamətləndirici


Növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat forması Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə aşağıdakı ardıcılıqla doldurulur.

I. Elektron xidmətdən istifadə üzrə:

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindəki (www.migration.gov.az) “**Elektron xidmətlər**” bölməsini seçərək oradan “**Əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumatı**” elektron xidmətinə daxil olun.



2. “Fiziki şəxs” və ya “Hüquqi şəxs” xanalarından birini seçib müvafiq məlumatları yerləşdirin.




Azərbaycan Respublikası

DÖVLƏT MİQRASIYA
XİDMƏTİ

Elektron Xidmətlər

Fiziki şəxs Hüquqi şəxs



+994 () _ _ _ _

Asan İmza İstifadəçi ID-si

Daxil ol İmtina et

Az En Ru

3. Mobil telefon nömrənizə göndərilən kodun eyniliyini yoxlayın.

Fiziki şəxs Hüquqi şəxs

ASAN İMZA

Daxil ol **İmtina et**

Lütfən, telefonunuza göndərilmiş sorğunu qəbul edin. sorğunun yoxlama kodunun aşağıdakı kod ilə eyni olmasını müqayisə edin.
Yoxlama kodu: 7715
Qeyd: Təsdiqləmə üçün 2 dəqiqə vaxtınız var

Az En Ru

4. Elektron poçt ünvanınızı daxil edin və ora gələn məlumatı təsdiq edin.

Fiziki şəxs Hüquqi şəxs

ASAN İMZA

Yadda saxla **Ləğv et**

Az En Ru

5. Daha sonra yeniden “**Əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumatı**” elektron xidmətinə daxil olun.



6. “Fiziki şəxs” və ya “Hüquqi şəxs” xanalarından birini seçib VÖEN nömrənizi yazın.

ƏCNƏBİ İŞÇİ QÜVVƏSİNƏ TƏLƏBAT HAQQINDA PROQNOZ-MƏLUMAT

Əsas fəaliyyət

Şəxsin növü *

Fiziki şəxs

VÖEN *

Adı *

Soyadı *

Atasının adı *

Təşkilati-hüquqi forması *

İşəgötürənin hüquqi ünvanı *

İşə götürənin faktiki ünvanı *

İş yerinin ünvanı *

Verilmə tarixi *

İşçilərin sayı(cəmi) *

0

7. Boş xanalara həmçinin növbəti ildə işə cəlb etmək istədiyiniz əcnəbilər haqqında məlumatları “Fəaliyyət növü” hissəsinə əlavə edin və sonradan redaktə olması üçün yadda saxlayın.

Fəaliyyət növü

Əcnəbi işçi qüvvəsinin cəlb olunması nəzərdə tutulan müvafiq peşələr *

Əlavə işçi qüvvəsinə olan tələbat (nəfər) cəmi (say) *

Əcnəb işçi qüvvəsinin cəlb edilməsinin əsaslandırılması *

Əlavə işçi qüvvəsinə olan tələbat o cümlədən əcnəbilər(say) *

Əlavə et

Yadda saxla Təsdiqlə

8. Əlavələriniz olmadığı təqdirdə “Təsdiqlə” düyməsini sıxın.

Nö	Əcnəbi işçi qüvvəsinin cəlb olunması nəzərdə tutulan müvafiq peşələr	İşçi sayı	Əcnəbi sayı	Qeyd	
1	8142 - Maşın operatoru, plastik butulkaların üfürülməsi	12	12	Maşın operatoru	Sil
2	3355 - Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor	5	12	inspektor	Sil

[Yadda saxla](#)
[Təsdiqlə](#)

[Bağla](#)

9. Müraciətinizin icra vəziyyətini “Kvota müraciətləri” xanasına daxil olaraq izləyə bilərsiniz.

MÜRACİƏTLƏRİNİZ

[Yeni müraciət yarat +](#)

Status: 10 Seçilməyib
 Tarixdən: 18.03.2020
 Tarixə: 18.03.2021
 Açar söz: Axtar

Nö	Yaradılma vaxtı	Şəxsin növü	Müraciətin statusu	Bildiriş	Dəyişdirilmə tarixi	
1	17.03.2021 11:22	Hüquqi şəxs	Gözləmədədir	---	---	Baxış
2	17.03.2021 11:12	Hüquqi şəxs	Müraciət geri qaytarıldı	Əcnəb işçi qüvvəsinin cəlb edilməsinin əsaslandırılması tam deyil.	18.03.2021 02:06	Redaktə
3	18.03.2021 12:15	Hüquqi şəxs	İlkin baxış	---	---	Redaktə
4	18.03.2021 12:15	Hüquqi şəxs	İlkin baxış	---	---	Redaktə
5	18.03.2021 12:15	Hüquqi şəxs	Gözləmədədir	---	---	Baxış

1

II. Məşğulluq Təsnifatı üzrə peşələrin kodunu müəyyən edilməsi üzrə:

1. Məşğulluq Təsnifatı üzrə peşələrin kodunu müəyyən etmək üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet sahifəsindəki (www.migration.gov.az) “İş icazəsi - Qaynar xətt” bölməsinə daxil olaraq, “www.azstat.org/tesnifat/” internet ünvanına keçid edin.

Məşğulluq Təsnifatı üzrə siyahı (peşənin təsnifat kodu və adı)	www.azstat.org/tesnifat/
--	--

2. Daha sonra oradakı təsnifatlardan “Məşğulluq təsnifatı” alt sistemini seçin.

azstat.org/tesnifat/

Ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatlarının məqsədlər üzrə təsnifatı

Dövlət idarəetmə orqanlarının funksiyalarının təsnifatı

Bina və qurğuların funksional təyinat üzrə statistik təsnifatı

Məhsul növləri təsnifatı

Məqsədlər üzrə istehsalçıların xərcləri təsnifatı

Ölçü vahidləri təsnifatı

Məşğulluq təsnifatı

Bələdiyyələrin statistik ərazi təsnifatı

Sənaye məhsullarının statistik təsnifatı (siyahısı)

Tullantıların siyahısı

Tullantıların statistik kateqoriyalar üzrə bölgüsü

Tullantıların statistik təsnifatı

Valyutalar təsnifatı

Enerji məhsullarının təsnifatı

Milli təhsil təsnifatı

Təsnifat üzrə axtarış : Kod : Ad : Ok

Məşğulluq təsnifatı Excel

Kod	Ad
110	Polkovnik, silahlı qüvvələr
110	Ordu generalı, silahlı qüvvələr
110	Mayor, aviasiya
110	Leytenant, silahlı qüvvələr
110	Leytenant, aviasiya
110	Mayor, silahlı qüvvələr
110	Kiçik leytenant, hərbi-dəniz donanması
110	Dəniz donanmasının zabiti
110	Baş leytenant
110	Qardemarin
110	Komandir, aviasiya
110	Komandir, hərbi-dəniz donanması
110	Kapitan, hərbi-dəniz donanması
110	Admiral
110	Kommodor, aviasiya
110	Marşal, aviasiya
110	Briqadir, silahlı qüvvələr
110	Hərbi hissə komandiri, silahlı qüvvələr
110	Kiçik leytenant, silahlı qüvvələr

3. Axtardığınız vəzifənin kodunu müəyyən etmək üçün klaviaturada “Ctrl” və “F” düymələrini sıxaraq açılmış axtarış pəncərəsində peşənin adını yazın. Sonra klaviaturada “Enter” düyməsini sıxmaqla axtardığınız peşənin təsnifat kodunu tapa biləcəksiniz.



The screenshot shows a web browser window with the URL azstat.org/tesnifat/. The page displays a search interface for job classifications. On the left, there is a list of categories: "təyinat üzrə statistik təsnifatı", "Məhsul növləri təsnifatı", "Məqsədlər üzrə istehsalçıların xərcləri təsnifatı", "Ölçü vahidləri təsnifatı", "Məşğulluq təsnifatı", and "Bələdiyyələrin statistik ərazi təsnifatı". The "Məşğulluq təsnifatı" category is selected. On the right, there is a search box labeled "Təsnifat üzrə axtarış:" with an "Ok" button. Below the search box, the title "Məşğulluq təsnifatı" is displayed in red, followed by "Excel" in green. A table with two columns, "Kod" and "Ad", is shown. The table contains three rows of data:

Kod	Ad
110	Polkovnik, silahlı qüvvələr
110	Ordu generalı, silahlı qüvvələr
110	Mayor, aviasiya


4. Yalnız Məşğulluq Təsnifatında göstərilən peşələrin təsnifat kodları və adları əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumatda qeyd olunmalıdır.

5. Proqnoz-məlumatda qeyd olunan peşələrin təsnifat kodları və adları bir-birinə uyğun seçilməlidir.

III. Yekun hissəsi üzrə:

1. İşgötürən tərəfindən təqdim olunan kvota proqnoz məlumatlarının səhv doldurulduğu təqdirdə müraciət **səbəbi göstərməklə** geri qaytarılacaq.

2. Geri qaytarılmış müraciətlər barədə məlumatlar “**Kvota müraciətləri**” xanasında öz əksini tapacaq.



The screenshot shows the "MÜRACİƏTLƏRİNİZ" (Your Applications) page. The page has a header with the title "MÜRACİƏTLƏRİNİZ" and a button "Yeni müraciət yarat +". Below the header, there are filters for Status (10 Seçilməyib), Tarixdən (18.03.2020), Tarixə (18.03.2021), and Açar söz (Axtar). The main content is a table with the following columns: №, Yaradılma vaxtı, Şəxsin növü, Müraciətin statusu, Bildiriş, and Dəyişdirilmə tarixi. The table contains five rows of data:

№	Yaradılma vaxtı	Şəxsin növü	Müraciətin statusu	Bildiriş	Dəyişdirilmə tarixi
1	17.03.2021 11:22	Hüquqi şəxs	Gözləmədədir	---	---
2	17.03.2021 11:12	Hüquqi şəxs	Müraciət geri qaytarıldı	Əcnəb işçi qüvvəsinin cəlb edilməsinin əsaslandırılması tam deyil.	18.03.2021 02:06
3	18.03.2021 12:15	Hüquqi şəxs	İlkin baxış	---	---
4	18.03.2021 12:15	Hüquqi şəxs	İlkin baxış	---	---
5	18.03.2021 12:15	Hüquqi şəxs	Gözləmədədir	---	---

3. “Kvota müraciətləri” xanasına daxil olaraq səhv göndərilmiş məlumatlar redaktə edilməklə müraciət yenidən təsdiqlənməlidir.

Nº	Əcnəbi işçi qüvvəsinin cəlb olunması nəzərdə tutulan müvafiq peşələr	İşçi sayı	Əcnəbi sayı	Qeyd	
1	8142 - Maşın operatoru, plastik butulkaların üfürülməsi	12	12	Maşın operatoru	Sil
2	3355 - Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor	5	12	inspektor	Sil

[Yadda saxla](#) [Təsdiqlə](#)

[Bağla](#)